





# Azərbaycan müstəqil xarıcı və daxili siyasetə malik ölkədir

**Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib**

Əvvəl 2-ci səh.

Bizim qonşularımızla münasibotlarımızın yaxşı balanslaşdırılıb, dostluğa və qarşılıqlı maraqla osaslanır. Bir-birimiz Avropa təsisatları ilə münasibotlarımızın öz müsbət dinamikası var. Mən artıq enerji layihələrini qeyd etdim, Avropa bizzən dəstək istədiğəmizdə bizim Avropanı necə dəstəklədiyi-mizi nəzərdə tuturam. Biz bunu ona görə etdik ki, həmişə bizdən kömək istəyənlərə kömək etməyə çalışıq. Bizim müsəlman ölkələri ilə münasibətlərimiz həmçinin və tərəfdənlər nümunəsidir. Azərbaycan İsləm Əməkdaşlıq Təşkilatının fəal üzvərənindən biri hesab olunur. Beləliklə, bu, əslində, beynəlxalq birliliyin demək olar ki, bütün üzvlərini ehtəsi edir və bizim siyasetimiz həmişə ki-məsə dəstək lazımdır. Ona dəstəyin göstərilməsinə və bütün ölkələr dəstək münasibətin nümayişi etdirilməsinə hədəflənilib. İndi isə - orası bütövlüyümüz və suverenliyimizin bərpasından sonra Azərbaycanın beynəlxalq arenadı imkanları, əlbəttə ki, qat-qat böyük olacaq. Döyüş meydanında özərzisini, özəleyaqti-ni qorunmuş ölkənin beynəlxalq nüfuzu və Birleşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qotnamələrini özü yerinə yetirmiş Azərbaycanın nüfuzu, əlbəttə ki, indi kəskin şəkildə yüksəkdir.

**Müxbir:** Bu ilin yayında "Euronews"a müsahibə zamanı demənidiniz, ümidi edirsiniz ki, ilin sonuna qədər Ermenistan və Azərbaycan arasında sülh nail olunacaq. Xüsusi-lə on minlərlə insanın evlərini tərk etməli olduqlarından sonra hələ də sülh nail olunacağını düşünürsünüz? Bu regionun dinamikası üçün növbəti mərhələdə onu na gəzgöyür?

**Prezident İlham ƏLİYEV:** Bəlli, vaxt qrafiki ilə bağlı mən nükbən fikirdə idim, çünki bəzək Azərbaycanın özünün hazırladığı sülh sazişinin ilkin layihəsi ilə bağlı şəhərləri bir neçə dəfə Ermenistanla mübadilə etmişdim. Bundan sonra isə iki ölkə arasından altı dəfə şəhərlər mübadilə edilmişdir və keçən dəfə "Euronews"a bunun haqqında danışmışdım da mən ümidi edirdim ki, Ermenistan bizim tokliflərin nozərdən keçirilməsi vaxtımı uzatmayacaq. Biz sentyabrın 11-də onlara sonuncu şəhərlərimizi töqdim etmişdik və onlardan cavabı yalnız iki gün əvvəl almışqı. Beləliklə, təqribən iki ay yarımdır ki, onlar bir neçə sohñədən ibarət mən layihəsinə nozərdən keçiriblər. Bu, ne deməkdir? O deməkdir ki, onlar sünə olaraq prosesi longitmək isteyirlər. İndi no-yabın sonudur və ilin axırına qədər sülh sazişinin imzalanması ilə bağlı ümidiyər o qədər da nükbən deyil. Lakin hesab edirəm ki, zaman qrafiki o qədər de vacib deyil. Vacib olan hər iki ölkənin gündəliyidir. Məhz Azərbaycan işgaləndən və etnik təmizləmədən əziyyət çəkib. Bir milyon azərbaycanlı Ermenistan hökuməti tərəfindən deportasiya edilib. Təxminən sahəsi 15 min kvadratkilometr olan ərazi dağıldıb.

Bununla belə sülh sazişini imzalamamaq üçün delimitasiya işlərini başla-maq üçün təklif verək olıb ki, lakin hesab edirəm ki, tək tək ələmətənək olub.

**Prezident İlham ƏLİYEV:** Biliyiniz, biz sülh saziş üçün əsas gö-türüləcək bəs təməl prinsipi hazırladıq: bir-birinin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanımması; güclənən təhlükəsizliyin, əsaslı alternativ yoxdur. Düşünücəm ki, sülh üçün alternativ yoxdur. Əgər sülh saziş imzalanmasa, bu, bütün bölgə üçün çox pis olacaq. Biz isteyirik ki, Conubi Qafqaz bölgəsində hər hansı risk olmasın. Əlbəttə, biz isteyirik ki, Ermenistanın no-bügün, no-də gələcəkdə ərazi bütövlüyümüzü səual altına qoymasın və Azərbaycana qarşı hər hansı ərazi iddialarından tam ol çıxınsın.

**Müxbir:** Beləliklə, nəhayət ki, sülh nail olmaq üçün şərtlər nədon ibarətdər?

**Prezident İlham ƏLİYEV:** Biliyiniz, biz sülh saziş üçün əsas gö-türüləcək bəs təməl prinsipi hazırladıq: bir-birinin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanımması; güclənən təhlükəsizliyin, əsaslı alternativ yoxdur. Fakt, sadəcə, ondan ibarətdə ki, bunnar qarşılıqlı olmalıdır. Yaxud da ki, biz sülh sazişindən bəs məsələni qeyd etmirik. Bir sözə, bu vaxt qədər, biz həmin məsələ ilə bağlı Ermenistandan hər zaman sülh sazişinə Qarabağın erməni azlıqına görəmək. Əgər Ermenistan hər iki mil- li azlıq eyni yanaşmanın töbəq ediləmisi ilə, fikrime, Ermenistana dəha-səsarəti davranmağa və ya danışqlara getməyə mane olan əsas amil ar-tıq mövcud deyil.

Bir sözə, biz qeyd etdiyim kimi, iki gün əvvəl aldığımızın son təklifləri deyərləndirəcəyik və öz şəhərlərimizi vereceyik. Bununla yanaşı, biz müxtəlif rosmılər arasında və forqlı kanallar vasitəsilə işçi səviy-

lər, çünki həmin məsələ bizimlə dənisişlər aparan Ermenistan üçün əsas manə idi. Bir sözə, görəcəyik bundan sonra necə olacaq. Səmimi de-sək, mən həzirdə məntiq nöqtəyi-nə-zərindən sülh sazişinin imzalanmasına hər hansı ciddi manə görmürüm.

Biz boyan edirik ki, bunu imzalama-malyı və onlar da deyirler ki, bu saziş imzalanmalıdır. Lakin biz buna nail olmamışqı. Bizim toklifimiz içti-mayıyyətə açıqlandı. Bəhs etdiyim həmin bes məşhur prinsipi bəz içti-mayıyyətə açıqladıq. Bunnar bəllidir. İstənilən mühibbət beynəlxalq tərəfin də etirazı yoxdur, çünki bütün həmin prinsiplər mübahiq hüququn fundamental prinsipləridir. Ermenistan, sadəcə, onlara əməl etməlidir. Onlar orası bütövlüyümüzü səual altına qoyma və orazımızda separatlılığı rəvəat etməlidir. Məhz Ermenistanda son qoymalıqları, çünki Qarabağ Azərbaycanın hissəsidir və bu, hamı, o cümlədən Ermenistanın özü tərəfindən etiraf edilir. Məhz Ermenistanda baş naziri 2019-cu ildə Xankondidə böyük nümayişi zamanı deməşdir: "Qarabağ Ermenistandır". Bu, danışqlar prosesinin sonu demək idi, çünki bundan sonra danışqlar üçün

heç bir şey qalmadı. Beləliklə, ikinci Qarabağ müharibəsi üçün sabob məhz Ermenistanın hökuməti idi. İndi isə həmin şəxs artıq "Qarabağ Azərbaycandır" deyir. Bu, yaxşı haldır, iştirakçıdır. Biz iştirakçı hər zaman dəstəkləyirik, lakin hazırlıda "Qarabağ Azərbaycandır" dedikdə, onlar gərək bunun altında öz imzasi-ni qoysunlar və bəzən gözləyirik.

**Müxbir:** Bəs öz evlərinin tərk etmiş insanlar necə?

**Prezident İlham ƏLİYEV:** Öz evlərinin tərk etmiş insanları göldükde, evvələ, bu, onların öz qərarı idi. Qarabağ erməniləri ilə bağlı içti-mayıyyətə verdiyimiz bayanat və sənədən tədbitimiz addımlar göstərdi ki, biz isteyirdik onlar qalsınlar. Bəzən qoşkildə elan etdik və mon antiterror omiliyyatı başa çatdıqdan sonra Azərbaycan xalqına müraciətində bildirdim ki, onlar qala bilər. Bəzən qeydiyyat portalını açıq, Qarabağ isteyən hər kəsin belə bir hüquq və onların hüquqları lazımi dərəcədə qorunur. Bütün tarixi və dini yerlər lazımlıqda qorunur.

Geri qayıtmaq üçün onlar müəyyən qaydalarla əməl etməlidirlər və mon antiterror omiliyyatının keçiril-

ro almışdır. Onlar bələdiyyə seçki-ləri vasitəsilə öz nümayəndələrini seçə bilərlər və orada yaşamağa davam edə bilərlər. Türk etmək qərarı onlara öz qərarı idi və bizim indi ol-đo etdiyimiz məlumatı əsasən, bədənqarəsər "dağlıq qarabağ respublikası"nın dərnəqəsər "sabiq rohberlor"ının qəsəbə etdiyi hərəkət idi. On-lara orası tərk etməyə ettiyər yox idi, lakin onlar tərk etmək qərarını verdikdə bəzən onları dayandırıb biləməzdik. Bəzən orası sülh şəraitində tərk etsinlər deyə, onlara maksimum dərəcədə rahat şərait yarat-dıq. Azərbaycanlılar qarşı tam əksini edilmişdir. Onlar otuz il bundan əvvəl ya qotlo yetirilmiş, ya da deportasiya olunmuş, işqəncələrə moruz qalmış, hebs edilmişdir və onların bozuları yüksək dağlıq orzaları aşmaq məcburiyyətində qalaraq hömən orzalarda donub olmuşdur. Bu sonadələrə tösdiq edilib. Qarabağ bölgəsinin ermənilərinin Ermenistana daxil olmaları da sonədərli-mişdir və hər şey humanitar standart-lara əsasən edilmişdir. Lakin yenə də sizin suala göldəkə deyə bilər ki, onlar qayda bilərlər.

Əlbətə, onlar bizim açıdığımız mövcud elektron portalda qeydiyyat-dan keçərək geri qayıtmaq, Azərbaycan votondaşlığını qəbul etmək istədiyilər. Onların bir neçə artıq votondaşlıq üçün müraciət edib və hərəkət onlara müraciətlərinə baxılsın. Bəzər ermənilər Qarabağda qalmaga qoran verdilər və indi bizim Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Migrasiya Xidməti onların qeydində qalır, onları qeydiyyata salır. Ermənilərin hamısı orası tərk etməyə. Lakin Azərbaycanda yaşaması üçün, məsə-lən, əgər siz Azərbaycanda yaşaması istəyirsinizsə siz nə etməlisiniz? Siz iş icazəsi, üzün müdəddə burada yaşa-maq istəyirsinizsə, yaşış icazəsi və ya votondaşlıq almalısınız. Başqa halda digər ölkənin votondaşı olaraq Azərbaycanda necə yaşaya bilərsiniz? Bu, məmkün deyil. Bu da eyni məsəlodür.

Əgər ermənistandan gəvənləşmiş azərbaycanlı məcburi köçkü ona geri qayıtmaq istəyərsə, o, necə qayda bilər? O, geri qaydırıb və Qorbi Azərbaycan Respublikasının sakini olduğunu deməyəcək. Xeyr. O, göləb votondaşlıq və ya iş icazəsi üçün müraciət edəcək. Nəyə görə bu proses bura-fa rəqəl olmalıdır? Bu, yalnız belə olacaqdır. Bələdiyyə seçkiləri vasitəsilə onlar öz nümayəndələrini seçə bilərlər və bu nümayəndələr bələdiyyələrə görə mesul şəxslər olacaq. Bütün bələmətlər Qarabağ ermənilərinin nümayəndələrinin anti-terror omiliyyatından sonra çatdırıl-mışdır və biz bu məlumatın onlar tərəfindən Qarabağ əhalisine açıqlanmadıqdan sonra əldən qoysunlar və bəzən gözləyirik.

Beləliklə, bu, beynəlxalq norma-və standartları əsasən hüquq və bir prosesdir. Bir daha qeyd etmək isteyirəm, Azərbaycan coxmilləti ölkədir və Azərbaycandakı heç bir etnik qrupun dini və etnik zəməndən heç vaxt heç bir problemi və ya narahatlılığı olmamışdır. Azərbaycanı tənyanın istənilən kasunu tösdiqleyə bilər. Yeri gölmüşkən, bəzən Azərbaycanın müxtəlif yerlərində erməni əhalisi heç bir problem olmadan yaşayır. Ermənilər və azərbaycanlılar Rusiya-də bir yerde yaşayırlar, Ukraynada bir yerde yaşayırlar və Gürcüstəndə hətta eyni kondilərde yaşayırlar. Nəyə görə onlar Azərbaycanda və ya-xud Ermenistanda bir yerde yaşaya bilərlər. Hesab edirəm ki, onlar bir yerde yaşaya bilərlər.

**Müxbir:** Cox təşəkkür edirəm, cənab Prezident.

**Prezident İlham ƏLİYEV:** Tə-











**İkinci Qarabağ mühərrişində qazanılan Zəfər, daha sonra keçirilən lokal karakterli antiterror tədbirləri nəticəsində torpaqlarımızdan separatizm kökünün kəsilinə, ölkənin bütün orazılardan suveren hüquqlarımızın tam bərpə edilməsi Cənubi Qafqaz regionu ilə yanşı, Azərbaycandakı reallıqları da yoxdu.**

Bu reallıqlar xalqımızın və dövlətimizin qarşısında yeni üşüklər açıdı və Azərbaycan Cənubi Qafqaz regionunda yeni dövra qədəm qoydu. Suverenliyimiz tömən edildi, orazımız bütövləşdi. Əlbəttə ki, bütün bular ölkəmizdə həm də yeni siyasi başlangıç zərərini ortaya çıxardı.

İlham Əliyevin soroncamı ilə golen il fevralın 7-də növbədənkonar prezident seçkiləri ilə bağlı qərar da möhəz bu zərərdən irolli göldi.

2018-ci ildə ölkə Prezidenti seçildikdən sonra İlham Əliyev xalqımızın qarşısında duran on mühüm problem - ölkəmizin orazi bütövlüyünün bərpası prosesinin tamamlanması mərhələsinə start verdi və qısa zamanda ölkəmizin, xalqımızın bütün potensialını vahid məqsəd uğrunda səfərər etdi. Nəhayət, 2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı, 2023-cü il sentyabrın 20-də lokal xarakterli antiterror tədbirləri isə orazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası prosesini tamamladı.

İndi müştəqil Azərbaycanın tarixində ilk dəfə olaraq bütün ölkə orazisindən seçkilər keçiriləcək. Bu seçkilər orazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası prosesini tamamladı.

Azərbaycanda indiyədək 8 prezident, 6 parlament, 5 bölgədən 1000 seçkilər keçirilib. Növbəti seçkilər isə şayə doqquzuncu olacaq. 7 fevral 2024-cü ildə keçiriləcək 9-cu prezident seçkilərinin Zəfər seçkiləri adlandırılmalıdır. Zəfər seçkiləri 2018-2019-cu illərdəki kimi, həkimiyətin bütün qollarında aparan kadr və struktur dəyişikliklərinin, gələcəkdə parlament, möhkəmə



## Ümummilli etimad ünvani

Xalqın seçimi, mövqeyi, rəyi dəyişməzdır

və bölgədə institutlarının da xalqın səsi ilə formalaşmasının osas töminatçıları olacaq.

Siyasi ekspertlər hesab edirlər ki, global sarsıntılar və təhlükələr dövründə prezident seçkilərinin 2024-cü il fevralın 7-ne töyin edilmiş Vətən müharibəsindən Azərbaycana möglüb olan qüvvələrin xarici müdaxile və planlarından ölkəmizi qorumaq üçündür.

Seçki Məccəlisinə osasən, Azərbaycan Respublikası Prezidentinin növbədənkonar prezident seçkilərini etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddədə Seçki Məccəlisinə osasən, bütün namızedlər bərabər hüquq malikdirlər və bərabər öhdəliklər daşıyırlar, namızedlərin hamisə seçkilərin keçirilməsi ilə bağlı olan istonilən nəzarılıq yarın qərəzi mövqeyi və mövqeyi

etmir. Növbəti seçkilər bozı hallarda (misal üçün hərbi və fəvqələrə vəzifələrə) toxur salır, bozı hallarda isə vaxtından evvel keçirilir. Seçkilər növbədənkonar keçirildiyindən vətəndaşlarımız siyasi iradələrini sadəcə olaraq vaxtında evvel ifadə edəcəklər.

Seçki Məccəlisinə osasən, Azərbaycan Respublikası Prezidentinin növbədənkonar prezident seçkilərini etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddədə Seçki Məccəlisinə osasən, bütün namızedlər bərabər hüquq malikdirlər və bərabər öhdəliklər daşıyırlar, namızedlərin hamisə seçkilərin keçirilməsi ilə bağlı olan istonilən nəzarılıq yarın qərəzi mövqeyi və mövqeyi

sərait tömən edilir, o cümlədən təşviqat aparılması üçün mediamdan bərabər istifadə şərtləri müəyyən olunur.

Nəzəro alınmalıdır ki, növbədənkonar seçkilərin keçirilməsinə dair qərar ölkədən siyasi partiyaların üzvlərinin reyestrlerinin dövlət qeydiyyatına alımla prosesinin tamamlanmasından sonra qəbul olunur. Bununla da seçkilər istər etmək üçün dövlət qeydiyyatına alımla bütün siyasi partiyalara imkan yaradılır. Bu yanaşma ölkədə etadlılıq rəqəbat mühitinin tömən edildiyinin bariz nümunəsidir. Potensial və elektorat olan bütün siyasi qüvvələr üçün seçkilərin keçirilməsi fakti universal fırıldır. Bu monada seçkilərin keçirilməsi ilə bağlı olan istonilən nəzarılıq yarın qərəzi mövqeyi və mövqeyi

dud potensialın təcəssümü kimi dəyişməzdır.

Ümumiyyətə, fevralın 7-na töyin edilmiş prezident seçkiləri müasir Azərbaycanın tarixində əvvəlki seçkilərindən məhəyyətindən və məzmununa görə çox forqlıq. Bu hadisə müstəqil və suveren dövlətçilik prinsiplərinin möntiqinə və fəlsəfəsinə tam uyğundur.

Əlbəttə ki, əvvəlki hər bir

seçkinin müstəqilik tariximizdə öz öməni var. Hər seçki ilə, xüsusilə son 25-30 ilə dövlətimizdən inkişafında yeni mərhələnin və sohifinin açıldığı mübahisəsizdir. Bu seçkilər Azərbaycanın tam yeni bir sisteməsi yaradılar. Seçkilər hər bir qədər qərəzi mövqeyi və özünü dünyaya yeni imicə nümayiş etdirəcəyi hadisə olacaq.

Bütövlükdə isə seçki dövlət həkimiyəti orqanlarının

etməkdədir. Onlar hər vəchlə çalışırlar ki, Azərbaycana hansısa formada təzyiq etsinlər, arası qarışdırılsınlar və regionda yaranmış sübh şəraitini pozunurlar. Amma üzəqgənən siyasi partiyaların keçirilməsi ilə hər zaman doğru qərərlər qəbul edən İlham Əliyev heç zaman imkan vermez ki, yaranmış yeni reallıqlar kimse müxâlidə etsin, bəlgədə yeni münaqişə ocağı yaratmamaq cəhət etsin.

Bir sözə, Vətən müharibəsində qazanılan Zəfər, xalqın İlham Əliyevi etdiyi alqış məsləhətindən sonra Azərbaycanın tarixində əvvəlki seçkilərindən məhəyyətindən və məzmununa görə çox forqlıq. Bu hadisə müstəqil və suveren dövlətçilik prinsiplərinin möntiqinə və fəlsəfəsinə tam uyğundur.

Əlbəttə ki, əvvəlki hər bir

seçkinin müstəqilik tariximizdə öz öməni var. Hər seçki ilə, xüsusilə son 25-30 ilə dövlətimizdən inkişafında yeni mərhələnin və sohifinin açıldığı mübahisəsizdir. Bu seçkilər Azərbaycanın tam yeni bir sisteməsi yaradılar. Seçkilər hər bir qədər qərəzi mövqeyi və özünü dünyaya yeni imicə nümayiş etdirəcəyi hadisə olacaq.

Bütövlükdə isə seçki dövlət həkimiyəti orqanlarının

etməkdədir. Onlar hər vəchlə çalışırlar ki, Azərbaycana hansısa formada təzyiq etsinlər, arası qarışdırılsınlar və regionda yaranmış sübh şəraitini pozunurlar. Amma üzəqgənən siyasi partiyaların keçirilməsi ilə hər zaman doğru qərərlər qəbul edən İlham Əliyev heç zaman imkan vermez ki, yaranmış yeni reallıqlar kimse müxâlidə etsin, bəlgədə yeni münaqişə ocağı yaratmamaq cəhət etsin.

Bir sözə, Vətən müharibəsində qazanılan Zəfər, xalqın İlham Əliyevi etdiyi alqış məsləhətindən sonra Azərbaycanın tarixində əvvəlki seçkilərindən məhəyyətindən və məzmununa görə çox forqlıq. Bu hadisə müstəqil və suveren dövlətçilik prinsiplərinin möntiqinə və fəlsəfəsinə tam uyğundur.

Əlbəttə ki, əvvəlki hər bir

seçkinin müstəqilik tariximizdə öz öməni var. Hər seçki ilə, xüsusilə son 25-30 ilə dövlətimizdən inkişafında yeni mərhələnin və sohifinin açıldığı mübahisəsizdir. Bu seçkilər Azərbaycanın tam yeni bir sisteməsi yaradılar. Seçkilər hər bir qədər qərəzi mövqeyi və özünü dünyaya yeni imicə nümayiş etdirəcəyi hadisə olacaq.

Bütövlükdə isə seçki dövlət həkimiyəti orqanlarının

etməkdədir. Onlar hər vəchlə çalışırlar ki, Azərbaycana hansısa formada təzyiq etsinlər, arası qarışdırılsınlar və regionda yaranmış sübh şəraitini pozunurlar. Amma üzəqgənən siyasi partiyaların keçirilməsi ilə hər zaman doğru qərərlər qəbul edən İlham Əliyev heç zaman imkan vermez ki, yaranmış yeni reallıqlar kimse müxâlidə etsin, bəlgədə yeni münaqişə ocağı yaratmamaq cəhət etsin.

Bir sözə, Vətən müharibəsində qazanılan Zəfər, xalqın İlham Əliyevi etdiyi alqış məsləhətindən sonra Azərbaycanın tarixində əvvəlki seçkilərindən məhəyyətindən və məzmununa görə çox forqlıq. Bu hadisə müstəqil və suveren dövlətçilik prinsiplərinin möntiqinə və fəlsəfəsinə tam uyğundur.

Əlbəttə ki, əvvəlki hər bir

seçkinin müstəqilik tariximizdə öz öməni var. Hər seçki ilə, xüsusilə son 25-30 ilə dövlətimizdən inkişafında yeni mərhələnin və sohifinin açıldığı mübahisəsizdir. Bu seçkilər Azərbaycanın tam yeni bir sisteməsi yaradılar. Seçkilər hər bir qədər qərəzi mövqeyi və özünü dünyaya yeni imicə nümayiş etdirəcəyi hadisə olacaq.

Bütövlükdə isə seçki dövlət həkimiyəti orqanlarının

etməkdədir. Onlar hər vəchlə çalışırlar ki, Azərbaycana hansısa formada təzyiq etsinlər, arası qarışdırılsınlar və regionda yaranmış sübh şəraitini pozunurlar. Amma üzəqgənən siyasi partiyaların keçirilməsi ilə hər zaman doğru qərərlər qəbul edən İlham Əliyev heç zaman imkan vermez ki, yaranmış yeni reallıqlar kimse müxâlidə etsin, bəlgədə yeni münaqişə ocağı yaratmamaq cəhət etsin.

Bir sözə, Vətən müharibəsində qazanılan Zəfər, xalqın İlham Əliyevi etdiyi alqış məsləhətindən sonra Azərbaycanın tarixində əvvəlki seçkilərindən məhəyyətindən və məzmununa görə çox forqlıq. Bu hadisə müstəqil və suveren dövlətçilik prinsiplərinin möntiqinə və fəlsəfəsinə tam uyğundur.

Əlbəttə ki, əvvəlki hər bir

seçkinin müstəqilik tariximizdə öz öməni var. Hər seçki ilə, xüsusilə son 25-30 ilə dövlətimizdən inkişafında yeni mərhələnin və sohifinin açıldığı mübahisəsizdir. Bu seçkilər Azərbaycanın tam yeni bir sisteməsi yaradılar. Seçkilər hər bir qədər qərəzi mövqeyi və özünü dünyaya yeni imicə nümayiş etdirəcəyi hadisə olacaq.

Bütövlükdə isə seçki dövlət həkimiyəti orqanlarının

etməkdədir. Onlar hər vəchlə çalışırlar ki, Azərbaycana hansısa formada təzyiq etsinlər, arası qarışdırılsınlar və regionda yaranmış sübh şəraitini pozunurlar. Amma üzəqgənən siyasi partiyaların keçirilməsi ilə hər zaman doğru qərərlər qəbul edən İlham Əliyev heç zaman imkan vermez ki, yaranmış yeni reallıqlar kimse müxâlidə etsin, bəlgədə yeni münaqişə ocağı yaratmamaq cəhət etsin.

Bir sözə, Vətən müharibəsində qazanılan Zəfər, xalqın İlham Əliyevi etdiyi alqış məsləhətindən sonra Azərbaycanın tarixində əvvəlki seçkilərindən məhəyyətindən və məzmununa görə çox forqlıq. Bu hadisə müstəqil və suveren dövlətçilik prinsiplərinin möntiqinə və fəlsəfəsinə tam uyğundur.

Əlbəttə ki, əvvəlki hər bir

seçkinin müstəqilik tariximizdə öz öməni var. Hər seçki ilə, xüsusilə son 25-30 ilə dövlətimizdən inkişafında yeni mərhələnin və sohifinin açıldığı mübahisəsizdir. Bu seçkilər Azərbaycanın tam yeni bir sisteməsi yaradılar. Seçkilər hər bir qədər qərəzi mövqeyi və özünü dünyaya yeni imicə nümayiş etdirəcəyi hadisə olacaq.

Bütövlükdə isə seçki dövlət həkimiyəti orqanlarının

etməkdədir. Onlar hər vəchlə çalışırlar ki, Azərbaycana hansısa formada təzyiq etsinlər, arası qarışdırılsınlar və regionda yaranmış sübh şəraitini pozunurlar. Amma üzəqgənən siyasi partiyaların keçirilməsi ilə hər zaman doğru qərərlər qəbul edən İlham Əliyev heç zaman imkan vermez ki, yaranmış yeni reallıqlar kimse müxâlidə etsin, bəlgədə yeni münaqişə ocağı yaratmamaq cəhət etsin.

Bir sözə, Vətən müharibəsində qazanılan Zəfər, xalqın İlham Əliyevi etdiyi alqış məsləhətindən sonra Azərbaycanın tarixində əvvəlki seçkilərindən məhəyyətindən və məzmununa görə çox forqlıq. Bu hadisə müstəqil və suveren dövlətçilik prinsiplərinin möntiqinə və fəlsəfəsinə tam uyğundur.

Əlbəttə ki, əvvəlki hər bir

seçkinin müstəqilik tariximizdə öz öməni var. Hər seçki ilə, xüsusilə son 25-30 ilə dövlətimizdən inkişafında yeni mərhələnin və sohifinin açıldığı mübahisəsizdir. Bu seçkilər Azərbaycanın tam yeni bir sisteməsi yaradılar. Seçkilər hər bir qədər qərəzi mövqeyi və özünü dünyaya yeni imicə nümayiş etdirəcəyi hadisə olacaq.

Bütövlükdə isə seçki dövlət həkimiyəti orqanlarının

etməkdədir. Onlar hər vəchlə çalışırlar ki, Azərbaycana hansısa formada təzyiq etsinlər, arası qarışdırılsınlar və regionda yaranmış sübh şəraitini pozunurlar. Amma üzəqgənən siyasi partiyaların keçirilməsi ilə hər zaman doğru qərərlər qəbul edən İlham Əliyev heç zaman imkan vermez ki, yaranmış yeni reallıqlar kimse müxâlidə etsin, bəlgədə yeni münaqişə ocağı yaratmamaq cəhət etsin.

Bir sözə, Vətən müharibəsində qazanılan Zəfər, xalqın İlham Əliyevi etdiyi alqış məsləhətindən sonra Azərbaycanın tarixində əvvəlki seçkilərindən məhəyyətindən və məzmununa görə çox forqlıq. Bu hadisə müstəqil və suveren dövlətçilik prinsiplərinin möntiqinə və fəlsəfəsinə tam uyğundur.

Əlbəttə ki, əvvəlki hər bir

seçkinin müstəqilik tariximizdə öz öməni var. Hər seçki ilə, xüsusilə son 25-30 ilə dö



## Prezident İlham ƏLİYEV: "Regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təsəbbüskarı Azərbaycandır"

Xəbər verildiyi kimi, ADA Universitetindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə "Qarabağ: 30 ildən sonra eva dönüs, Naliyyatlar və çətinliklər" Forumu keçirilir. Prezident İlham Əliyevin forumdakı çıxışı və verilən sual-cavabları ölkə ictimaayıttı və istirakçılar tərəfindən böyük maraqla qarşılıqlı olur.

Prezident İlham Əliyev çıxışında ölkəmiz üçün böyük uğurla başa çatan ikinci Qarabağ müharibəsinən sonra regionda baş veran dəyişikliklərə toxunaraq qeyd etdi ki, regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təsəbbüskarı Azərbaycandır: "Bu töbiidiir, çünki biz Azərbaycanın beynəlxalq seviyyədə tanınmış ərazisinin üzərində suvereniyini tam bərpa etməli idik. Biz buna sülh yolu ilə etmək isteyirdik, eyni şəkildə tətbiqəri 30 il orzında Ermenistan ilə münaqişəni dinc yolla həll etmək istiyirkən. Lakin, təsəssüflər olsun ki, bu münəqşənən olmadı".

Dövlət vəzifənin başçısı Azərbaycanın ərazilərini uzun illər işgaldə saxlamış düşmən ölkənin Qarabağın sülh yolu ilə azad olunması mosəlsindən beynəlxalq öhdəliklərinə yerinə yetirməyidini forum istirakçlarının diqqətino qədərdir. "Bu töbiidiir, çünki biz Azərbaycanın beynəlxalq seviyyədə tanınmış ərazisinin üzərində suvereniyini tam bərpa etməli idik. Biz buna sülh yolu ilə etmək isteyirdik, eyni şəkildə tətbiqəri 30 il orzında Ermenistan ilə münaqişəni dinc yolla həll etmək istiyirkən. Lakin, təsəssüflər olsun ki, bu münəqşənən olmadı".



Ümid edirdik ki, nəhayət, bu vəziyyətiñ həll yolu tapılacaq."

Məlum olduğunu kimi, Ermənistən ordusunun Qarabağda qalmış török-küntülləri, separatçılardan silahları yero qoyub toslım olmadılar. Halbuki Azərbaycan tərəfindən dəfələrlə onlara xəbərdarlıq edilmişdi ki, eger silahları yero qoyub toslım olsalar, aməniyyət tətbiq olunacaq. Tekrar-təkrar olunan xəbərdarlıqlar noticə verməyənən sonra Azərbaycanın Qarabağda suvereniyini tam bərpa etmək üçün antiterror tədbiri keçirməkən başqa yolu qalmadı. Azərbaycan Prezidenti İlham Əliyev forumdakı çıxışında bu vacib məsələyə toxunaraq dedi: "Beləliklə, bir gündən da az səron antiterror öməliyyatı bizo imkan verdi ki, suvereniyimizi bərpa edək. Yeri golmuşkən, eməliyyat elə tərzdə aparılmışdır ki, mülki infrastrukturada zərər dəyişməyib və dinc əhali arasında itkiyər olmayıb. Əməliyyat başlanğıcında boyanılmışdır, onlar öz imzalarına hörət edərək və uzun müddət davam edən qarşıdurmağa son qoymaq üçün vacib addımlar atacaqlar. Başqa sözənə dək, onlar öz qoşunlarını Qarabağın cəxarəmli idilər. Onlar müxtəlif səbəblərdən bunu etmedilər. Biz iki il yarım bundan əvvəl suvereniyimizi bərpa edərək gözlədiyimiz şəhidi olduq - Qarabağda Ermənistana moxsas böyük sayıda hərbçilər var idi və onlar orada beynəlxalq hüquq məhəl qoymadan yerləşdirildilər. Onların sayı 15 min yaxın idi. Üç il orzında biz sebirlə davrandıq,

Metyu Brayznanın sualını cavablaşdırın Prezident dedi: "İkinci Qarabağ müharibəsinin bitməsindən sonrakı 3 il ərzində mon icmialı şəkildə boyan edirdim ki, biz Qarabağda yaşayan erməniləri öz votondəşimiz hesab edirik. Biz düşüñürük ki, onları separatçılardan liderləri tərəfindən manipulyasiya edilir. Biz onlara həmin orazide qalmış və yaşamaq davam etmək üçün sərtlərimizi təklif etdik. Dediym ki, bu, tamamilə beynəlxalq hüquq uygun idi. Onları edəcəkləri yeganə iş Azərbaycan vətəndaşlığı üçün müraciət etmək idi. Onların hüquqları və təhlükəsizliyi məsələləri de nəzər almışdır. Bütün dəfələrlə deməliyik ki, onların təhlükəsizliyi Azərbaycanın Konstitusiyasına uyğun və beynəlxalq təşkilatlar qarşısındaki öhdəliklərimizə əsasən təmin ediləcək. Hüquqlara göldükde, biz icimai şəkildə boyan etmişik ki, onların hüquqları da məsələ həlli təmin edilecek".

Niderlandlı diplomat Denis Sammutun sülh sazişi ilə bağlı sualına Prezidentin verdiyi cavab forum istirakçıları tərəfindən böyük maraqla çarşılıdı. Bu cavab hem də separatziondan əl çəkmək istəməyən erməni revansızlıq sərt xəbərdarlıq idi: "Sülh sazişindən danışşək bunun yalnız formal tərəfini fikirleşməməyik. Bize əsasən lazımdır, yəni Azərbaycana no lazımdır? Ermənistanda heç bir revansızm cohdərinin olmayaçaq ilə bağlı qotu şəkildə, təsdiqlənmis zəmanət lazımdır. Bu,

bizə niyə lazımdır? Çünkü biz Ermənistanda no baş verdiyi bilirk və həmçinin bilirk ki, Ermənistən bəzi Avropa paytaxtlarında çox piş məsləhətləri var. Həmin paytaxtin adını qeyd etmədən belə, mənca, hamı kimi nozərdə tutduğumu anlıyır. Beləliklə, bu, bir tokan rələnə oynaya bilər. Hələlik bunlar toxribatçı məsləhətlərdir, lakin onların dağdıcı məsləhətlərə çevriləcəyini istisna etmir. Deməli, iki ölkə arasında dəha məhərə olmayaçığını, Ermənistən vətəndaşlığı üçün şoriat yaratmış, osir düşşənlərin qeyd-sərt-siz dəyişdirilməsi istiqamətində edələti mövqə sərgiləmişdir. Əsl sülh möhə budur".

Prezident İlham Əliyev forum istirakçılarının suallarını cavablaşdırarkən Qarabağda aparılan və golcoşko da səhərə dəvəm etdiriləcək quruculuq və bərpa işlərindən, yaxın zamanlarda həyata keçirilecek beynəlxalq əhəmiyyətli layihələrdən ətraflı söz açdı. Dövlət başçısı özbəkistənli diplomat Əzizio Umarovunun suallarına cavab verərkən bildirdi ki, hazırda Qarabağ biziməsas prioritətimizdir. Bölğün özü və on əhəmiyyətli, evlərinə dənənməyə gözləyən insanlardır.

Vahid MƏHƏRRƏMOV,  
"Azərbaycan"

Azərbaycanla Ermənistən arasında razılaşma ölkəmizin sülhə sadiqliyini, mərhəmət hissinin böyüklüğünü nümayiş etdirir

Azərbaycan dünyanın böyük dövlətlərinin də "vasitəçilik" yolu ilə həll edə bilmədiyi çoxillik silahlı münaqişə ocağından söndürməkə yələnz Cənubi Qafqaz regionunda deyil, dünəndə sülhə və sabitliyə təhfə verməmiş. Yaxın keçmişimizdə hər gün xəbərlərinin goldüyü, silahlıdan od sağılığı Qarabağ indi böyük bir tikinti meydandasıdır. İllərdə insan nəfəsinə, güllüş səsini həsrət qalmış yurd yerlərimizdə həyat qaynar, insanlar doğma evlərinə qayıdır.

Nəticəsində asılı olma- yaraq, bütün mühərbişələrin bir üzü qələbə sevinçindəsə, digər torəfi qandır, löündür, anaların göz yaşı, bacıların, qızların fəyazlıdır. Amma oks torəfdə olan re-vansıst qıvvələr, günahsız insanları qırğına verməkən, qəkiməyin qatillər ara qızışdırmaqla möşəl olmuşlar. Həvadərlər, regionda sabitliyə istəməyin qıvvələrin fitnəkarlıqlarına uyaraq məhərəbə ocağına atmaq istəməsərlər.

Azərbaycan istor zəfər mühərbi, istor do sonrakı baş verən hadisələr zamanı böyük-nümayiş etdirmiş, qəcaşanı imkan, aman diləyənə həyat vermişdir. Ordumuz məhərəbə zamanı mülki obyektlərə zərər vurmamışdır, yalnız legitim hərbi obyektlər hədef olmuşdur. Atəskəndən dərhal sonra məhərəbə hələk olanların cəsədlərinin götürülməsi üçün şoriat yaratmış, osir düşşənlərin qeyd-sərt-siz dəyişdirilməsi istiqamətində edələti mövqə sərgiləmişdir.

Müdrükələr doğru deyiblər ki, xeyirxahlığın və humanizmin sorhədi olmur. Yamanlıq yaxşılıq etmək homişə ər kisiyələrin işi olub. Azərbaycan da

landırmış olar. Məlum olduğunu kimi, Azərbaycan Respublikası Prezidenti Administrasiyası və Ermənistən Respublikası Baş nazirinin Aparatı bir-birə açıqlama yayıb. Sonodda Azərbaycan Respublikası və Ermənistən Respublikası regionda çoxdan gözlənilər sülhənədə olunması üçün tarixi fürsətin varlığındı fikrini bürüsür. İki ölkə münasibətləri normallaşdırıla bilər, suverenlik və orazi bütövülüyün prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir. Aparatın dənisiqərlər noticesində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub.

Humanizm dəyərlərini rəhbər tutaraq və xoşmoramlı addım olaraq Azərbaycan 32 erməni horbçının, Ermənistən iso 2 azərbaycanlı horbçının azad ediləsi barədə razılığın qılıb. Razılaşmaya əsasən, Azərbaycan Respublikası və Ermənistən Respublikası yaxın göləcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələr davam etdiricəkler.

Elsən QƏNİYEV,  
"Azərbaycan"

## Yaxın qonşu yaxşıdır, yoxsa uzaq qohum...

Seçimi Ermənistən etməlidir

Müxtəlif zamanlarda dövlətlər arasında fikir ayrılıqları və ziddiyətlər yaşınan. Bəzən bu, pikkədə qatış da, tərəflər fikir mübadiləsi və danışşək yolu ilə problemləri həll edirlər.

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Braynnın 15-də ABŞ Kongresindəki çıxışında ölkənin haqlı narazılığına səbəb oldu. Həmin dini-milətler erməni lobisiyinə təsir altındakı konqresmenlər ölkəmizi "etnik tozluq"da, Qarabağda yaşaması erməni azlığının hüquqlarının pozulmasına ittiham edilər. Halbuki Ermənistən baş naziri N.Pasinyan, BMT-nin yerdə vəziyyətə baxış keçirən müşahidəçiləri, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ermənilərin köküb getməsi üçün Azərbaycan tərəfindən heç bir güclü tətbiq olunmadığını təsdiqləmishər. Bunu Qarabağdan köküb gedən ermənilər də tərif etmişər. Deməli, məsələ erməni qayğıdan yox, Kongresde və ABŞ dövlət strukturlarında kök salmış erməniporost siyasetçilərin şəxsi ambisiyalarından gedir. Bu üzən sözşək ki, okeannın təyində bozılardan dünənləməsi siyasi siyazığının hüquqlarının pozulmasına ittiham edilər. Halbuki Ermənistən baş naziri N.Pasinyan, BMT-nin yerdə vəziyyətə baxış keçirən müşahidəçiləri, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ermənilərin köküb getməsi üçün Azərbaycan tərəfindən heç bir güclü tətbiq olunmadığını təsdiqləmishər. Bunu Qarabağdan köküb gedən ermənilər də tərif etmişər. Deməli, məsələ erməni qayğıdan yox, Kongresde və ABŞ dövlət strukturlarında kök salmış erməniporost siyasetçilərin şəxsi ambisiyalarından gedir. Bu üzən sözşək ki, okeannın təyində bozılardan dünənləməsi siyasi siyazığının hüquqlarının pozulmasına ittiham edilər. Halbuki Ermənistən baş naziri N.Pasinyan, BMT-nin yerdə vəziyyətə baxış keçirən müşahidəçiləri, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ermənilərin köküb getməsi üçün Azərbaycan tərəfindən heç bir güclü tətbiq olunmadığını təsdiqləmishər. Bunu Qarabağdan köküb gedən ermənilər də tərif etmişər. Deməli, məsələ erməni qayğıdan yox, Kongresde və ABŞ dövlət strukturlarında kök salmış erməniporost siyasetçilərin şəxsi ambisiyalarından gedir. Bu üzən sözşək ki, okeannın təyində bozılardan dünənləməsi siyasi siyazığının hüquqlarının pozulmasına ittiham edilər. Halbuki Ermənistən baş naziri N.Pasinyan, BMT-nin yerdə vəziyyətə baxış keçirən müşahidəçiləri, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ermənilərin köküb getməsi üçün Azərbaycan tərəfindən heç bir güclü tətbiq olunmadığını təsdiqləmishər. Bunu Qarabağdan köküb gedən ermənilər də tərif etmişər. Deməli, məsələ erməni qayğıdan yox, Kongresde və ABŞ dövlət strukturlarında kök salmış erməniporost siyasetçilərin şəxsi ambisiyalarından gedir. Bu üzən sözşək ki, okeannın təyində bozılardan dünənləməsi siyasi siyazığının hüquqlarının pozulmasına ittiham edilər. Halbuki Ermənistən baş naziri N.Pasinyan, BMT-nin yerdə vəziyyətə baxış keçirən müşahidəçiləri, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ermənilərin köküb getməsi üçün Azərbaycan tərəfindən heç bir güclü tətbiq olunmadığını təsdiqləmishər. Bunu Qarabağdan köküb gedən ermənilər də tərif etmişər. Deməli, məsələ erməni qayğıdan yox, Kongresde və ABŞ dövlət strukturlarında kök salmış erməniporost siyasetçilərin şəxsi ambisiyalarından gedir. Bu üzən sözşək ki, okeannın təyində bozılardan dünənləməsi siyasi siyazığının hüquqlarının pozulmasına ittiham edilər. Halbuki Ermənistən baş naziri N.Pasinyan, BMT-nin yerdə vəziyyətə baxış keçirən müşahidəçiləri, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ermənilərin köküb getməsi üçün Azərbaycan tərəfindən heç bir güclü tətbiq olunmadığını təsdiqləmishər. Bunu Qarabağdan köküb gedən ermənilər də tərif etmişər. Deməli, məsələ erməni qayğıdan yox, Kongresde və ABŞ dövlət strukturlarında kök salmış erməniporost siyasetçilərin şəxsi ambisiyalarından gedir. Bu üzən sözşək ki, okeannın təyində bozılardan dünənləməsi siyasi siyazığının hüquqlarının pozulmasına ittiham edilər. Halbuki Ermənistən baş naziri N.Pasinyan, BMT-nin yerdə vəziyyətə baxış keçirən müşahidəçiləri, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ermənilərin köküb getməsi üçün Azərbaycan tərəfindən heç bir güclü tətbiq olunmadığını təsdiqləmishər. Bunu Qarabağdan köküb gedən ermənilər də tərif etmişər. Deməli, məsələ erməni qayğıdan yox, Kongresde və ABŞ dövlət strukturlarında kök salmış erməniporost siyasetçilərin şəxsi ambisiyalarından gedir. Bu üzən sözşək ki, okeannın təyində bozılardan dünənləməsi siyasi siyazığının hüquqlarının pozulmasına ittiham edilər. Halbuki Ermənistən baş naziri N.Pasinyan, BMT-nin yerdə vəziyyətə baxış keçirən müşahidəçiləri, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ermənilərin köküb getməsi üçün Azərbaycan tərəfindən heç bir güclü tətbiq olunmadığını təsdiqləmishər. Bunu Qarabağdan köküb gedən ermənilər də tərif etmişər. Deməli, məsələ erməni qayğıdan yox, Kongresde və ABŞ dövlət strukturlarında kök salmış erməniporost siyasetçilərin şəxsi ambisiyalarından gedir. Bu üzən sözşək ki, okeannın təyində bozılardan dünənləməsi siyasi siyazığının hüquqlarının pozulmasına ittiham edilər. Halbuki Ermənistən baş naziri N.Pasinyan, BMT-nin yerdə vəziyyətə baxış keçirən müşahidəçiləri, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ermənilərin köküb getməsi üçün Azərbaycan tərəfindən heç bir güclü tətbiq olunmadığını təsdiqləmishər. Bunu Qarabağdan köküb gedən ermənilər də tərif etmişər. Deməli, məsələ erməni qayğıdan yox, Kongresde və ABŞ dövlət strukturlarında kök salmış erməniporost siyasetçilərin şəxsi ambisiyalarından gedir. Bu üzən sözşək ki, okeannın təyində bozılardan dünənləməsi siyasi siyazığının hüquqlarının pozulmasına ittiham edilər. Halbuki Ermənistən baş naziri N.Pasinyan, BMT-nin yerdə vəziyyətə baxış keçirən müşahidəçiləri, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin nü





## İŞİMİZ, GÜZƏRƏNİMİZ

# Avropa 3 ildir Azərbaycan qazı alır



2020-ci il dekabrın son günündən TAP (Trans-Adriatik Qaz Boru Kəməri) Azərbaycan qazını Avropa çatdırır. Qoca qito yenə mənbədən, yenə marşrutla mavi yanacaq ahr.

TAP-in fealiyyətə başlaması ilə "Cənub qaz dəhlizi" qəlobo caldı. Sonuncu seqment olduğundan bu kəmər 3500 kilometrlik möhtəşəm iayihəni tamamladı. Belə ki, "Cənub qaz dəhlizi" Xəzər donizinin Azərbaycan sektorundakı "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarlan qazı Gürcüstandan keçməklə Türkiyəyə və oradan da Avropaya daşıyan üç kəmərdən - gənişləndirilmiş CQBK (Cənubi Qafqaz Boru Kəməri), TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) və TAP-dan ibarətdir.

TAP uzun məsafə qot edənək Azərbaycan qazını İtaliyanın conubuna, bu ölkədən də Qərbi Avropaya çatdırır. Bu, uzunluğu toxminen 878 kilometr olan boru xəttidir. Onun 550 kilometri Yunanıstanın, 210 kilometri Albaniyanın orasından, 105 kilometri Adriatik donizinin altından keçir.

2022-ci il oktyabrın 1-də Azərbaycan təbii qazını Bolqarıstanın qazlı edən Yunanistan-Bolgaristan Interkonnektörünün (IGB) açılışla istismar etdiyi qaz noqluyutu şəbəkəsi ilə birləşir. Boru xətti üç ildir fasiləsiz və töhfəkəsiz fealiyyət göstərir.

Bu il mayın 31-də 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sorgusının alışında Prezident İlham Əliyevin dediyi kimi, hələ görüləcək işlər də qəxidir: "TANAP genişlənməlidir, TAP genişlənməlidir. Bəzim digər Avropa boru kəmərlərinə de çıxışımız olmalıdır və Balkanlarda belə bir çıxışımız olmalıdır. Avropada interkonnektörələrin sayı mütləq artırılmalıdır. Bütün bu məsələlər olaqələndirilmiş şəkildə heyata keçirilməlidir. Cənub qaz burada böyük sərəmət qoyulmayıb. Ona görə bizi əmin olmalyıq ki, hasil etdiyimiz olavaş qazın, planlaşdırılmışımız həcmələrin, - bizi ancaq artan tölobəti nəzərə hadisidir. Başqa səsli, IGB qarşısındaki illərdə "Cənub qaz dəhlizi"nin genişləndirilməsi istiqamətində yeni layihələrin müjdəcisidir. Dövlətimizin

IGB-nin açılışı Bolqarıstanın, ümumən Cənub-Şərqi Avropanın saxolandırılmış enerji təchizatında, istehlakçıların sərfi və tozum enerjiniçəxşində strateji əhəmiyyətli təkərək. Kəmərənək təkərək 2025-ci ilədə başa çatacaq gözlənilir.

Bu

il aprelin 25-də Sofiyada "Bulgartransgaz" (Bolgaristan), "Transgaz" (Rumuniya), FGSZ (Macaristan) və "Eust-

ream" (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında oməkdaşlığın təsviqi ilə bağlı Anlaşma Memorandumu"nun imzalanması mərasimi keçirilib. Anlaşma memorandumu Azərbaycandan Avropa eləvə qazın tədarükü üçün bu 4 ötürü sistem operatoru ilə SOCAR arasında oməkdaşlığın istiqamətlərini müyyən edir. Eləvə qaz tədarükü "Homrəylər halqası" adlandırılın Bolqarıstan, Rumınıya, Macaristan və Slovakiyanın təkmilləşdirilmiş ötrücü şəbəkə sistemləri vəsaitlərinə qaz ixracımızın coğrafiyası genişləndiriləcək.

İxrac infrastrukturunun genişləndirilməsi məsələsinə zaman gəndəmənən təmən edir. Məlumdur ki, Azərbaycan qazına tölobət getdiyər. Bu gün Azərbaycan 6 ölkəyə - Gürcüstana, Türkiyəyə, Yunanıstan, Bolqarıstan, İtaliyaya və Rumınıyaya qaz ixrac edir. Ölkəmizdən qaz idax etmək istəyən daha neçə-neçə ölkədən məməciyətlər almır. Yeni çağrılar qarşısında qaza tölobətin artması və bu ehtiyacın ödənilməsi iso kompleks tödbirlərinin görülməsini töbə edir.

Azərbaycan qazının Balcan ölkələrindən qazın olunması üçün İon-Adriatik qaz kəmərinin təkintisi nəzərdə tutulub. Bu, TAP-in davamı olacaq, Albaniyadan keçərək Azərbaycan qazını Xorvatiya, Montenegro, Bosniya və Herseqovinaya çatdıracaq. Kəmərənək təkərək 2025-ci ilədə başa çatacaq gözlənilir.

Bir sözə, Azərbaycanın qaz ixracının artırılması getdiyər dəhəkələşdirməsi, tətbiq etmək və tətbiq etmək. Bu, ümumi ixracımızın yarısından yox 2027-ci il üçün böyük rəqəm 20 milyarda çatdıracaq. Bunun osas mənbəyini Xəzərin Azərbaycan sektorundakı nəhəng "Şahdəniz" yatağıdır. Gölöcəkdə "Şahdəniz" o dərəcə yataqların qoşulacağı da gözlənilir.

Bir sözə, Azərbaycanın qaz ixracının artırılması getdiyər dəhəkələşdirməsi, tətbiq etmək və tətbiq etmək. Bu, ümumi ixracımızın yarısından yox 2027-ci il üçün böyük rəqəm 20 milyarda çatdıracaq. Bunun osas mənbəyini Xəzərin Azərbaycan sektorundakı nəhəng "Şahdəniz" o dərəcə yataqların qoşulacağı da gözlənilir.

Bu

il aprelin 25-də Sofiyada "Bulgartransgaz" (Bolgaristan), "Transgaz" (Rumuniya), FGSZ (Macaristan) və "Eust-

ream" (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında oməkdaşlığın təsviqi ilə bağlı Anlaşma Memorandumu"nun imzalanması mərasimi keçirilib. Anlaşma memorandumu Azərbaycandan Avropa eləvə qazın tədarükü üçün bu 4 ötürü sistem operatoru ilə SOCAR arasında oməkdaşlığın istiqamətlərini müyyən edir. Eləvə qaz tədarükü "Homrəylər halqası" adlandırılın Bolqarıstan, Rumınıya, Macaristan və Slovakiyanın təkmilləşdirilmiş ötrücü şəbəkə sistemləri vəsaitlərinə qaz ixracımızın coğrafiyası genişləndiriləcək.

Planlar böyükdir. 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatımızı iki dəfə artırmaq nəzərdə tutulur. Bu, əldəgələrə rəqəmər. Qaz ixracının dinamikasına nəzər salsaq görlər ki, ötən il Avropaya 8 milyard kubmetr mavi yanacaq göndərilmədir, cari ildə 12 milyard kubmetr qazlı ediləcək. Bu, ümumi ixracımızın yarısından yox 2027-ci il üçün böyük rəqəm 20 milyarda çatdıracaq. Bunun osas mənbəyini Xəzərin Azərbaycan sektorundakı nəhəng "Şahdəniz" yatağıdır. Gölöcəkdə "Şahdəniz" o dərəcə yataqların qoşulacağı da gözlənilir.

Bir sözə, Azərbaycanın qaz ixracının artırılması getdiyər dəhəkələşdirməsi, tətbiq etmək və tətbiq etmək. Bu, ümumi ixracımızın yarısından yox 2027-ci il üçün böyük rəqəm 20 milyarda çatdıracaq. Bunun osas mənbəyini Xəzərin Azərbaycan sektorundakı nəhəng "Şahdəniz" o dərəcə yataqların qoşulacağı da gözlənilir.

Bu

il aprelin 25-də Sofiyada "Bulgartransgaz" (Bolgaristan), "Transgaz" (Rumuniya), FGSZ (Macaristan) və "Eust-

Ağdam Sənaye Parkında qazobeton zavodunun inşası yekunlaşdır

Ağdam Sənaye Parkının 7 hektar ərazisində "Eos Qrup" MMC-nin qazobeton blok istehsalı zavodunun birinci mərhələsinin inşası yekunlaşdır və son tamamlanma işləri görülr. Şirkət tərəfindən müəssisənin qurulmasına bu gündək (birinci mərhələdə) 2,7 milyon manatdan çox investisiya yatırılıb.



Qazobeton zavodunun direktoru Cavid Qurbanov AZERTAC-a bildirib ki, istehsal gücü birinci mərhələdə illik 120 min kubmetr olacaq müəssisənin ilə istifadəyə veriləcək.

"Zavoda gündəndən bir xətt üzrə 200 kubmetr, iki xətt üzrə isə 400 kubmetr qazobeton istehsal ediləcək. Fəxri edirik ki, Qarabağın tikintisində bizim de faydamız, rələməz olacaq", - deyə müəssisəsinin direktoru bildirib.

Qeyd edək ki, Ağdam Sənaye Parkında 25 sahibkarlıq subyekti qeydiyyatdan keçib. İnşətorular tərəfindən Sonaye Parkına 175 milyon manatdan çox investisiyanın yatırılması, 1600-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur. Hazırda 10-dan çox rezident tikinti-quraşdırma işləri həyata keçirir.

**11 ayda DSMF-nin xərcləri 16 faiz artaraq 5,5 milyard manatdan çox olub**

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) gəlirləri bu ilin 11 ayına olan proqnozla müqayisədə 6 faiz və ya 358 milyon manat çox olmaqla 6 milyard 1 milyon manat toşkil edib.



Fondun gəlirləri tor-kibində məcburi dövlət sosial şəxsiyyətlərinin yanvar-noyabr aylarına olan proqnozu ilə müqayisədə 8 faiz və ya 358 mln. manat artaraq 4 milyard 644 milyon manat olub.

Cari ilin 11 ayında DSMF-nin xərcləri 5 milyard 556 milyon manat toşkil edib ki, bu da ötən ilin müvafiq dövründə nisbetən 16 faiz və ya 759 milyon manat çoxdur.

**Zərər çəkmiş sigortalı fermerlərə bu il 6 milyon manat ödəniləcəyi gözlənilir**



tanın tölobələrinin tam ödəmək imkanı yoxdur. Dövlət bunu nəzərdə alaraq aqrar sigorta şəxsiyyətin 50 faizini özürünə götürür. Öten illərin tövsiyələri ilə reallaşır. Qeyd olunmuşdur ki, bu yaxınlarda 75 ililiy qeyd edilən şəhərin bütün burlarında məhəllələrdə, küçələrdə, park və istirahət mərkəzlərində abadlıq-quruculuq işləri həyata keçirilir. Bir sözə, Mingəçevir yenilənir, gözəlşir, gəncləşir.

Lazım QULİYEV,  
"Azərbaycan"

Azərbaycanda többi şəhərlərdən qazobeton istehsalı əkin sahələrinə dəyon zərərlər üzrə təqribən 6 milyon manat sigorta ödənişi ediləcək". Aqrar Sigorta Fondu (ASF) İdarəə Heyətinin sadri Fuad Sadıqov bu barədə jurnalistlərə açıqlamasında bildirib. Sədr onu da bildirib ki, artıq többi şəhərlərə qazobeton istehsalı əkin sahələrinə dəyon zərərlər üzrə tövsiyələrini təqribən 6 milyon manat sigorta ödənişi ediləcək". Aqrar Sigorta Fondu (ASF) İdarəə Heyətinin sadri Fuad Sadıqov bu barədə jurnalistlərə açıqlamasında bildirib. Sədr onu da bildirib ki, artıq többi şəhərlərə qazobeton istehsalı əkin sahələrinə dəyon zərərlər üzrə tövsiyələrini təqribən 6 milyon manat sigorta ödənişi ediləcək". Aqrar Sigorta Fondu (ASF) İdarəə Heyətinin sadri Fuad Sadıqov bu barədə jurnalistlərə açıqlamasında bildirib. Sədr onu da bildirib ki, artıq többi şəhərlərə qazobeton istehsalı əkin sahələrinə dəyon zərərlər üzrə tövsiyələrini təqribən 6 milyon manat sigorta ödənişi ediləcək". Aqrar Sigorta Fondu (ASF) İdarəə Heyətinin sadri Fuad Sadıqov bu barədə jurnalistlərə açıqlamasında bildirib. Sədr onu da bildirib ki, artıq többi şəhərlərə qazobeton istehsalı əkin sahələrinə dəyon zərərlər üzrə tövsiyələrini təqribən 6 milyon manat sigorta ödənişi ediləcək". Aqrar Sigorta Fondu (ASF) İdarəə Heyətinin sadri Fuad Sadıqov bu barədə jurnalistlərə açıqlamasında bildirib. Sədr onu da bildirib ki, artıq többi şəhərlərə qazobeton istehsalı əkin sahələrinə dəyon zərərlər üzrə tövsiyələrini təqribən 6 milyon manat sigorta ödənişi ediləcək". Aqrar Sigorta Fondu (ASF) İdarəə Heyətinin sadri Fuad Sadıqov bu barədə jurnalistlərə açıqlamasında bildirib. Sədr onu da bildirib ki, artıq többi şəhərlərə qazobeton istehsalı əkin sahələrinə dəyon zərərlər üzrə tövsiyələrini təqribən 6 milyon manat sigorta ödənişi ediləcək". Aqrar Sigorta Fondu (ASF) İdarəə Heyətinin sadri Fuad Sadıqov bu barədə jurnalistlərə açıqlamasında bildirib. Sədr onu da bildirib ki, artıq többi şəhərlərə qazobeton istehsalı əkin sahələrinə dəyon zərərlər üzrə tövsiyələrini təqribən 6 milyon manat sigorta ödənişi ediləcək". Aqrar Sigorta Fondu (ASF) İdarəə Heyətinin sadri Fuad Sadıqov bu barədə jurnalistlərə açıqlamasında bildirib. Sədr onu da bildirib ki, artıq többi şəhərlərə qazobeton istehsalı əkin sahələrinə dəyon zərərlər üzrə tövsiyələrini təqribən 6 milyon manat sigorta ödənişi ediləcək". Aqrar Sigorta Fondu (ASF) İdarəə Heyətinin sadri Fuad Sadıqov bu barədə jurnalistlərə açıqlamasında bildirib. Sədr onu da bildirib ki, artıq többi şəhərlərə qazobeton istehsalı əkin sahələrinə dəyon zərərlər üzrə tövsiyələrini təqribən 6 milyon manat sigorta ödənişi ediləcək". Aqrar Sigorta Fondu (ASF) İdarəə Heyətinin sadri Fuad Sadıqov bu barədə jurnalistlərə açıqlamasında bildirib. Sədr onu da bildirib ki, artıq többi şəhərlərə qazobeton istehsalı əkin sahələrinə dəyon zərərlər üzrə tövsiyələrini təqribən 6 milyon manat sigorta ödənişi ediləcək". Aqrar Sigorta Fondu (ASF) İdarəə Heyətinin sadri Fuad Sadıqov bu barədə jurnalistlərə açıqlamasında bildirib. Sədr onu da bildirib ki, artıq többi şəhərlərə qazobeton istehsalı əkin sahələrinə dəyon zərərlər üzrə tövsiyələrini təqribən 6 milyon manat sigorta ödənişi ediləcək". Aqrar Sigorta Fondu (ASF) İdarəə Heyətinin sadri Fuad Sadıqov bu barədə jurnalistlərə açıqlamasında bildirib. Sədr onu da bildirib ki, artıq többi şəhərlərə qazobeton istehsalı əkin sahələrinə dəyon zərərlər üzrə tövsiyələrini təqribən 6 milyon manat sigorta ödənişi ediləcək". Aqrar Sigorta Fondu (ASF) İdarəə Heyətinin sadri Fuad Sadıqov bu barədə jurnalistlərə açıqlamasında bildirib. Sədr onu da bildirib ki, artıq többi şəhərlərə qazobeton istehsalı əkin sahələrinə dəyon zərərlər üzrə tövsiyələrini təqribən 6 milyon manat sigorta ödənişi ediləcək". Aqrar Sigorta Fondu (ASF) İdarəə Heyətinin sadri Fuad Sadıqov bu barədə jurnalistlərə açıqlamasında bildirib. Sədr onu da bildirib ki, artıq többi şəhərlərə qazobeton istehsalı əkin sahələrinə dəyon zərərlər üzrə tövsiyələrini təqribən 6 milyon manat sigorta ödənişi ediləcək". Aqrar Sigorta Fondu (ASF) İdarəə Heyətinin sadri Fuad Sadıqov bu barədə jurnalistlərə açıqlamasında bildirib. Sədr onu da bildirib ki, artıq többi şəhərlərə qazobeton istehsalı əkin sahələrinə dəyon zərərlər üzrə tövsiyələrini təqribən 6 milyon manat sigorta ödənişi ediləcək". Aqrar Sigorta Fondu (ASF) İdarəə Heyətinin sadri Fuad Sadıqov bu barədə jurnalistlərə açıqlamasında bildirib. Sədr onu da bildirib ki, artıq többi şəhərlərə qazobeton istehsalı əkin sahələrinə dəyon zərərlər üzrə tövsiyələrini təqribən 6 milyon manat sigorta ödənişi ediləcək". Aqrar Sigorta Fondu (ASF) İdarəə Heyətinin sadri Fuad Sadıqov bu barədə jurnalistlərə açıqlamasında bildirib. Sədr onu da bildirib ki, artıq többi şəhərlərə qazobeton istehsalı əkin sahələrinə dəyon zərərlər üzrə tövsiyələrini təqribən 6 milyon manat sigorta ödənişi edilə







# Vətən deyəndə...



## ● Zəfər paradı



2020-ci ilin 10 dekabri tariximizə ilk Zəfər paradının keçirildiyi gün kimi düşüb. 3 ildir ki, həmin günü böyük sevinçlə qeyd edir, yaşanınları qırurla xatırlayıraq. Xatırlaşqa da iftخار hissələri keçirir, sevinc dolu dündəncələr bürünürük.

Uzun illor idi ki, xalqımız həsrətlə torpaqlarımızın işğaldan azad ediləcəyi, şəhidlərimizin qışasının alınacağı, köçkünlərin doğma ocaqlarına döñəcəyi, ordumuzun düşmən üzərində Zəfər çələcəgini günü gözləyirdi. Gözleyirdi ki, Azərbaycan Ordusu erməni qəsbəkarlarını məhv etsin, düşməni işğaldə saxladıqı ərazilərdən qovsun.

Süklürələr olsun ki, xalqımız 30 ilə yaxın gözlədiyi gün qapımıñ döñü. Şəhər orduñuz erməni qəsbəkarları üzərində tarixi qəlebə qazandı. 44 gün davam edən döñülərlərde Ermənistan ordusu məhv edildi, torpaqlarımız işğaldan azad olundu.

Azadlıq meydانında Zəfər paradı keçirilir. Mən çox sadam ki, bu paradda mənim dəvətimi qəbul edərək Türkiyə Cumhuriyyətinin Cümhurbaşkanı, eñiz qardaşım Rəcəb Tayyib Ərdədoğan iştirak edir. Eyni zamanda Türkiyədən gəlmis böyük nümayəndə heyt, türk əsgər və zabitləri iştirak edirlər. Bu, bir də bir zərbiyimizi, dostluğumuzu və qardaşlığımızı göstərir. Vətən mühərbinisinin ilk günlərindən, dəha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşkanı Rəcəb Tayyib Ərdədoğan ilk saatlardan Azərbaycanın haqq işmə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demərki, bu mühərbiyə Azərbaycan haqlı, demərki, Azərbaycan tok deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, zərbiyimizin, qardaşlığımızın tozañdır. Türkiyənin Azərbaycan verdiyi siyasi və monəvi destek hər bir Azərbaycan vətəndəsimi qürrurlarındır, sevindirir. Bu gün biz birdikdə Zəfər paradında iştirak edərək bir daha bizim



birliyimizi hom xalqlarımıza, eyni zamanda bütün dünyaya göstəririk".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdədoğan da Zəfər paradında çıxış etdi. Bildirdi ki, bu Zəfər günündə biziñlər birləşdirəcək olmaqdən məmənunluq duyur: "Artıq Azərbaycan torpaqları illerdən həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şusunun dağlarının başından duñan artıq dördli deyil. Girov qalmış xəribülbül artıq azaddır və dəha gələcək qəsaqdır. Körəndən artıq dəha qoşqun axacaq. Araz nəğməsini dəha güclü oxuyacaq. Qaraçay şəkəstəsini oxuyan nofəslər dəha yüksək, dəha güclü olacaqdır. Gözəlliñin qurban olduğunu Laçın artıq azaddır. Laçın kimi, Şaşa kimi Füzuli, Cobrayıl, Zongilan, Qu-

badlı, Ağdam və Kəlbəcər də artıq azaddır. Bu gün Azərbaycanın mili şairi, böyük mücahid Əhməd Cavad boyin ruhunun şad olduğu gündür. Bu gün Nuru paşanın, Ənvər paşanın, Qafqaz İsləm Ordusunun iğid əsgərlərinin ruhunun şad olduğu gündür. Bu gün Azərbaycan şəhidlərinin

nati transpartyorlar daxil olur. Azərbaycan Ordusu arşinalında olan silahlarının bir hissəsi nümayiş etdirdi. Nümayiş olunan silah və texnikaların arasında Vətən mühərbiyətə erməni qəsbəkarlarının canlı qüvvəsini, döñüş texnikasını məhv eden pilot-suz üçəsə aparatları - "Bayraq-



sərdəri Mübarək İbrahimovun ruhunun şad olduğu gündür. Bu gün hamimiz üçün, bütün türk dünyası zəfər və qurur gündür".

Ürakları, qəlbəri riqqotə götürən sələrə dulu olan çıxışlar başa çatanan sonra müxtəlif qoşun növərinin keçidi başlıdı. Tribuna öndən keçən zabitlər, əsgərlər qürülə adımladılar. Bu anlarda hamiya elə gəlirdi ki, hazırda Azərbaycan əsgərinin addım sosları Azadlıq meydənindən birbaşa döñüyəcək. Yer üzünə hər tarifindən onun adımlarının gur səsi eşidilir.

Qosun növərinin keçidiñden sonra səra ilə, soliqoli şəkilde Azadlıq meydənindən döñüs maşınlarını, zirehli texnikaları daşıyan əsgərlər, herbi avtomobilər, müxtəlif tey-

&lt;/

# Milli Qəhrəman Şikar Şikarovun xatirəsi anılıb

Torpaqlarımızın orası bütövülüyə uğrunda şəhidlik zirvəsinə yüksələn Azərbaycanın Milli Qəhrəmanı Şikar Şikarovun xatirəsinə həsr olunan anum mərasimi keçirilib.

Müdafia Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Heydər Əliyev adına Hərbi İstítutda keçirilən tövirdə nazirliyin və ictimaiyyətin nümayəndələri, ins-



lori, yaxınları, döyüş yoldaşları və məktəblilər iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümumi Lideri Heydər Əliyevin, Azərbaycanın suverenitəsi, müstəqilliyi və orası bütövülüyə uğrunda şəhid olanların xatirəsi birdeqəqlik sükutla yad edilib, Dövlət himni sözləndirilib.

Anım morasimində iştirakçılarla Milli Qəhrəmanın şəhərli həyat yolu haqqında titutun zabit, müəllim və kurant heyeti, şəhidlərin ailə üzv-

ətraflı məlumat verilib. Ş.Şikarovu yaxından tanışan dostları, xidmət yoldaşları çıxış ederek onuna bağlı xatirələrini tövirdə iştirakçıları ilə bələşdir və qəhrəmanlığından danışırlar.

Tədbirdə şəhidlərimizə göstərilən diqqət və qayğıya, onların xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Müdafia Nazirliyinin rəhbərliyinə minnətdərlik ifadə olunub.

## OXULARIN NƏZƏRİNƏ!

**"AZƏRBAYCAN" qəzetinə**

**2024-cü il üçün abunə yazılışına başlanılır!**

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatayımu

qurumlarına müraciət edə bilərsiniz:

<b>"Azərpoc" MMC</b>	(012) 598-49-55, (051) 225-02-13
<b>"Azərbətbatuatyumu" ASC</b>	(012) 441-19-91, (050) 322-33-17
<b>"Qaya" firması</b>	(012) 566-77-80, (050) 214-40-53
<b>"Region Press" MMC</b>	(055) 316-79-01, (050) 316-79-01
<b>"Səma-M" MMC</b>	(012) 594-09-59
<b>"Ziya" LTD</b>	(012) 497-76-96, (050) 306-77-22
<b>"Pressinform" MMC</b>	(012) 598-49-52, (070) 340-01-00
<b>"City press" MMC</b>	(055) 819-09-26

**1 illik -187,20** (yüz seksən yeddi manat iyirmi qəpik) **manat**

**6 aylıq - 93,60** (doxsan üç manat altmış qəpik) **manat**

**3 aylıq - 46,80** (qırq altı manat seksən qəpik) **manat**

The image shows the front page of the AZƏRBAYCAN newspaper. It features a large photo of President Ilham Aliyev shaking hands with another man. The headline reads "Prezidentin sefərinin nəticəsinin Səsədə və Xəkəndərda tətbiq olunması" (Implementation of the results of the President's visit to Sesəd and Xəkəndə). Below the main article, there are several smaller columns with different news items and photos.

## Hörmətli oxular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzərəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.

## Ölkənin ən böyük intellektual turnirinin qalibi Qubada müəyyənləşir



Qubada ölkənin ən böyük intellektual turniri - "Intellektual Klubların IV Gənclər Liqası"nın final mərhələsinə start verilib. AZƏRTAC-in bölgə müxbir xəbər verir ki, iki gün davam edəcək birləşmə mübarizəsində 32 komanda iştirak edir.

"Intellektual Klubların IV Gənclər Liqası" Gənclər və İdmən Nazirliyi, Gənclər Fondu, "Gənclərin Maarifləndirilməsi Dəstək" İctimai Birliyi və Gənclərin İnkıfəs və Karyera Mərkəzinin təşkilatçılığı ilə höyətə keçirilir.

Tədbirin açılış mərasimində Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Gənclər Fonduunun icra direktoru vəzifəsini icra edən Qədir Xəlilov

vo başşaları çıxış edərək turnirin əhəmiyyətini vurgulayıblar. Bildirilib ki, 2023-cü il "Heydər Əliyev İlli" çərçivəsində keçirilən turnirin osas məqsədi intellektual oyunlarının gənclər arasında toplığı, onların asudə vaxtlarının faydalı təşkili, region gənclərinin şəbəkələşməsi, intellektual potensialı olan gənclərin aşkarlaşdırılması və Heydər Əliyev İlli barədə gənclərin maarifləndirilməsi

dir. 2019-cu ildən bəri müətəmid olaraq keçirilən turnir bu gündək 20 mindən çox gənclərə əhatə edərək onların intellektual soviyyələrinin tokmılşdırılmasına, həmçinin şəbəkələşməsinə tökan verib.

"Böyük final"da komandalar "Nə? Harada? Nə zaman?", "Kvizi", "Breyne-Rinq" və "Erudit Kvartet" oyunları üzrə yarışacaqlar.

## Azərbaycan Tbilisidə keçirilən ənənəvi "Qış xeyriyyə yarmarkası"nda təmsil olunub



Gürcüstanın paytaxtı Tbilisidə onənovi "Qış xeyriyyə yarmarkası" keçirilib.

AZƏRTAC xəbər verir ki, Gürcüstanın Beynəlxalq Qadınlar Assosiasiyasının təşkil etdiyi sərgi-satış yarmarkasında Azərbaycanın bu ölkədəki sofiyliyi de iştirak edib.

Sofiyliyin təşəbbüsü və təşkilatçılığı ilə yaradılan gəşədə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Müzeyi, "Alyans" Gənclər Mərkəzi, Mərakeşliyək "Çay evi" milli sunəvərlər, rəsmi əsərlər, xalçalar, Azərbaycanlı İş Adamları Birliyində (AZEB) təmsil olunan şirkətlər tərəfindən "Maddə in Azerbaijan" brendlə çay, qida və qənnadı məməmlətlərin təqdim olunub.

Azərbaycan guşesini Gürcüstan rosmiləri ilə yanaşı,

Türkiyə, Belarus, Qazaxıstan, Bolqarıstan, Çin, ABŞ, Fransa, Slovakiya, Braziliya və digər ölkələrin sofiyliklərinin eməkdaşları iştirak ediblər. Onların bir çoxu xalça, araqçın papaq, corab və digər suvenirlər abulbar.

Azərbaycanın Gürcüstan-dakı sofiyliyinin məsul eməkdaşı Ramel Lotifov güşəni zi-yarət edənlərə milli sərvətlərmiş, mədəniyyət, incəsənət və

mətbəx nümunələrimiz barədə ətraflı məlumat verib.

Yarmarka çərçivəsində xərici ölkələrin milli mətbəxləri pavilyonunda qurulmuş çadırda isə Mərakeşliyək "Çay evi"nin ustaları qonaqları səməvar çayı, Azərbaycanın milli mətbəx nümunələri - plov, dolma, kabab, qutab, paxlava, şəkerbura, badambura, şorqoğalı və digər şirniyyat nümunələri təqdim ediblər.

Xeyriyyə yarmarkasında satışdan oldu edilən vəsait ehtiyacı olan uşaq, qadın və yaşlılar üçün həyata keçiriləcək layihələrə sərf olunacaq.

### ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, komissiyanın üzvləri və Katibliyin rəhbərliyi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbino Əliyevaya və Milli Məclisin Regional məsələlər üzrə iş komitəsinin sədri Siyavuş Novruzova əzizləri

### YAŞAR ƏLİYEVİN

vəfatından kədərləndiklərini bildirir və dərin həznlə başsağlığı verirler.

Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini Mədet Quliyev DTX-nin Hərbi-tibb baş idarəsinin rəisi Rüfət Əliyevi atası, Milli Məclisin keçmiş sədr müavini

### YAŞAR ƏLİYEVİN

vəfatından kədərləndiyini bildirir və dərin həznlə başsağlığı verir.

Azərbaycan Respublikasının müdafiə sonayesi naziri Vüqar Mustafayev və nazirliyin kollektivi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbino Əliyevaya atası, Milli Məclisin keçmiş sədr müavini

### YAŞAR ƏLİYEVİN

vəfatından kədərləndiklərini bildirir və dərin həznlə başsağlığı verir.

Rəqəmsal İnkıfəs və Nəqliyyat Nazirliyinin rəhbərliyi və kollektivi

### YAŞAR ƏLİYEVİN

vəfatından kədərləndiklərini bildirir və mərhumum ailəsinə dərin həznlə başsağlığı verir.

Azərbaycan Respublikası Dövlət Statistika Komitesinin rəhbərliyi və kollektivi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbino Əliyevaya atası

### YAŞAR ƏLİYEVİN

vəfatından kədərləndiklərini bildirir və dərin həznlə başsağlığı verir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbino Əliyevaya və Rüfət Əliyevə ataları

### YAŞAR ƏLİYEVİN

vəfatından kədərləndiyini bildirir və dərin həznlə başsağlığı verir.

"Azərenerji" ASC-nin kollektivi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbino Əliyevaya və Milli Məclisin deputati Siyavuş Novruzova əzizləri

### YAŞAR ƏLİYEVİN

vəfatından kədərləndiyini bildirir və dərin həznlə başsağlığı verir.

İqtisadiyyat Nazirliyinin rəhbərliyi və kollektivi tanınmış dövlət xadimi, diplomat

### YAŞAR ƏLİYEVİN

vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin həznlə başsağlığı verir.

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbino Əliyevaya atası

### YAŞAR ƏLİYEVİN

vəfatından kədərləndiyini bildirir və dərin həznlə başsağlığı verir.

Elmira Süleymanova və ailəsi Səbino Əliyevaya və Siyavuş Novruzova əzizləri

### YAŞAR ƏLİYEVİN

vəfatından kədərləndiklərini bildirir və dərin həznlə başsağlığı verir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri və AHİK-in kollektivi Milli Məclisin keçmiş sədr müavini

### YAŞAR ƏLİYEVİN

vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin həznlə başsağlığı verir.

Azərbaycan Respublikası Hesablama Palatasının sədri və kollektivi Milli Məclisin səbiq sədr müavini

### YAŞAR ƏLİYEVİN

vəfatından kədərləndiklərini bildirir və dərin həznlə başsağlığı verir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəhbərliyi Ombudsman Səbino Əliyevaya atası

### YAŞAR MÜƏLLİMİN

vəfatından kədərləndiyini bildirir və dərin həznlə başsağlığı verir.

Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərliyi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbino Əliyevaya atası

### YAŞAR ƏLİYEVİN

vəfatından kədərləndiyini bildirir və dərin həznlə başsağlığı verir.

Azərbaycan Respublikası Auditorlar Palatasının rəhbərliyi, kollektivi və üzvləri palatanın üzvü Ramiz Qənizadəyə qardaşı